

**“Qeydiyyatata alınmışdır”**

**Azərbaycan Respublikasının Qiymətli  
Kağızlar üzrə Dövlət Komitəsi**

.....  
(Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi)

.....  
(Səhm buraxılışının qeydiyyat tarixi)

.....  
(QKDK-nın məsul şəxsinin QKDK-nın möhürü  
İlə təsdiq edilmiş imzası)

**SƏHMLƏRİN EMİSSİYA PROSPEKTİ**

2 (iki) manat, 19 422 500 (On doqquz milyon dörd yüz iyirmi iki min beş yüz) ədəd

.....  
(Səhmlərin nominal dəyəri və miqdarı)

adi sənədsiz adlı səhmlər

.....  
(Səhmlərin növü və forması)

**Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu emissiya prospektində olan məlumatların mötəbərliyinə görə məsuliyyət daşımır və onu qeydiyyatata almaqla yerləşdirilən səhmlərə öz münasibətini ifadə etmir.**

**Bu emissiya prospektində olan məlumatlar qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır.**

Bakı – AZ1000, Azərbaycan, Bakı ş, Z.Əliyeva 55, Yeni Həyat Plaza 10-cu mərtəbə

.....  
(Emitentin olduğu yer, poçt indeksi göstərməklə)

Tel.: (+994 12) 598-99-00;

Faks: (+994 12) 598-99-44

.....  
(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərməklə)

“AtaHolding” ASC-nin İdarə Heyətinin sədri

Adıgözəl Ağayev

.....  
(Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbaşçı icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)

16 may 2013-cü il

.....  
(Səhmlərin emissiya prospektinin tərtib olunduğu tarix)

**A. Emitent haqqında məlumatlar:**

1. Emitentin firma adı və təşkilati hüquqi forması: *“AtaHolding” açıq səhmdar cəmiyyəti.*
2. Emitentin fəaliyyət göstərdiyi müddətdə onun adı və təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki tam və qısaldılmış adları, təşkilati-hüquqi formaları, o cümlədən bu adların dəyişdirilməsi tarixi: *Emitentin əvvəlki tam adı – “AtaHolding” açıq səhmdar cəmiyyəti; Emitentin əvvəlki qısaldılmış adı – “AtaHolding” ASC; Emitentin əvvəlki və hazırki təşkilati-hüquqi forması – Açıq Səhmdar Cəmiyyət; Emitentin adının dəyişdirilmə tarixi və hazırki adı: 03.10.2012-ci il, “AtaHolding” Açıq Səhmdar Cəmiyyəti.*
3. Hüquqi şəxslərin dövlət reyestrində emitent barədə olan məlumatlar, emitentin dövlət qeydiyyatının şəhadətnaməsinin nömrəsi və tarixi: *Qeydiyyat tarixi: 23.07.2003, Əvvəlki qeydiyyat: 1103-T3-3403; Dövlət qeydiyyat № (VÖEN) 1400096711.*
4. Emitentin olduğu yer, poçt ünvanı və əlaqə telefonları: *Bakı – AZ1000, Azərbaycan, Bakı şəhəri, Z.Əliyeva 55, Yeni Həyat Plaza, 10-cu mərtəbə.*
5. Emitentin bank rekvizitləri: *“AtaBank” açıq səhmdar cəmiyyətinin Yeni Həyat filialı, IBAN: AZ95ATAZ02400013225007140060; VÖEN:9900006651; Kod:501253; SWIFT: ATAZAZ22 M/h: AZ50NABZ01350100000000032944.*
6. Emitentin nizamnamə kapitalının on faizdən az olmayan miqdarda səs hüququnu verən səhmlərinə (paylara) malik olan şəxslər barədə məlumat:

Səhmdarlar	Səhmdarın olduğu yer	Ödənilmiş səhmlər say ilə	Emitentin nizamnamə kapitalında payı (faizlə)
HUGHSON. MANAGEMENT İNC	Panama Respublikası, Panama şəhəri, Marbella rayonu, MMG, küçə 53E, Touer 16.	21 394 500	51
ASBET Ltd.	Seysel adaları Respublikası, Viktoriya Mate, Viktoriya binasının 204 və 205-ci bloku	10 487 500	25
CLONMEL INTERNATIONAL İNC.	Panama Respublikası, Panama şəhəri, Urbanizasion Marbella, MMG Touer, 16-cı mərtəbə, 53E küçəsi.	10 068 000	24

7. Emitentin idarəetmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat:
  - Emitentin ali idarəetmə orqanı: *Səhmdarların Ümumi Yığıncağı*
  - Emitentin nəzarət orqanları: *Müşahidə Şurası, Bütçə Komitəsi, Daxili Audit departamenti*
  - Emitentin icra orqanı: *İdarə Heyəti.*
8. Emitentin Müşahidə Şurasının hər bir üzvünün soyadı, adı və atasının adı, doğulduğu il, müşahidə şurasının hər bir üzvünün tutduğu vəzifələr, o cümlədən emitentin on faizdən az olmayan miqdarda səhmlərinə (paylarına) malik olan səhmdarlarının (iştirakçılarının) emitentin nizamnamə kapitalında payları:

№	Müşahidə Şurası üzvünün Soyadı, adı, atasının adı, doğulduğu il	Emitentdə tutduğu vəzifəsi	Emitentdən kənarında tutduğu vəzifəsi	Emitentin nizamnamə kapitalında payı
01	Ahmet Erentok Necdet Yılmaz oğlu, 21.09.1962	Müşahidə Şurasının sədri	«AtaBank» ASC, Müşahidə Şurasının üzvü	yoxdur
02	Kamilov Əşrəf Kamil oğlu, 28.05.1964	Müşahidə Şurası sədrinin I müavini	«AtaBank» ASC, Müşahidə Şurasının sədri	yoxdur
03	İsmayılov Vüqar İsmət oğlu, 18.07.1967	Müşahidə Şurası sədrinin müavini	- «Konsaltinq-AZ» MMC-nin Baş direktoru - Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının sədr müavini	yoxdur

04	Həsənov Rövşən Şəmsi oğlu, 15.02.1967	Müşahidə Şurasının üzvü	«AtaBank» ASC, Müşahidə Şurasının üzvü	yoxdur
05	Olivier Leon Georges Mestelan, 15.06.1962	Müşahidə Şurasının üzvü	Yoxdur	yoxdur

9. Emitentin filial və nümayəndəliklərinin tam adları, onların yaradılması tarixləri, olduğu yer və poçt ünvanı, emitentin filial və nümayəndəliklərinin rəhbərlərinin soyadları, adları və atalarının adları, o cümlədən emitentin onlara verdiyi etibarnamələrin qüvvədə olma müddətləri: *“Qərb filialı”*; *Yaradılma tarixi: 06.09.2005-ci il, olduğu yer və poçt ünvanı: Şəmkir şəhəri, S.Vurğun küçəsi, ev 318; Qeydiyyat 1103-T3-3403; Direktoru Əliyev Nazim Tofiq oğlu; Etibarnamənin qüvvədə olma müddəti – 01.02.2011-ci il tarixdən 3 il müddətinə. Emitentin nümayəndəliyi yoxdur.*
10. Nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslərin tam adı, olduğu yer və poçt ünvanı. Emitentin bütün törəmə və digər müəssisələrində nizamnamə kapitallarında olan iştirakının payı (faizlə):

№	Hüquqi şəxsin tam adı (fiziki şəxsin soyadı, adı, atasının adı)	Hüquqi şəxsin olduğu yer (fiziki şəxsin yaşayış yeri), poçt indeksi göstərilməklə	Qeydiyyat haqqında məlumatlar	Nizamnamə kapitalında emitentin payı (faizlə)
01	«AtaBank» ASC	Bakı – Az1010 Ş.Bədəlbəyli küçəsi, 102 VÖEN-9900006651	07.10.2002-ci il N:176	76
02	«AtaSığorta» ASC	Bakı – Az1010, Ş.Bədəlbəyli küçəsi, 102 VÖEN-1400094571	23.07.2004-cü il N: 1104-A1-407	100
03	«AtaLizinq» ASC	Bakı – Az1010, Ş.Bədəlbəyli küçəsi, 102 VÖEN- 1400083561	05.04.2004-cü il N:0104-P62-40425	64
04	«AtaTurizm» MMC	Bakı-Az1154, H.Əliyev prospekti, 2 VÖEN-1500336261	07.03.2003-cü il N:0103-P7-37374	90
05	«Ataİnşaat» MMC	Bakı-Az1154, H.Əliyev prospekti, 2 VÖEN-1500315571	22.03.2003-cü il N:0103-P9-37499	90
06	«AtaSənaye» MMC	Bakı–Az1010, Ş.Bədəlbəyli küçəsi, 102 VÖEN1400129571	16.04.2003-cü il N:0103-P11-37604	90
07	«İnter-Turizm» MMC	Bakı – Az1154 H.Əliyev prospekti, 2 VÖEN-1500330571	13.12.2004-cü il N:0104-P86-41681	100
08	«AtaTexnologiya» MMC	Bakı – Az1010 Ş.Bədəlbəyli küçəsi, 102 VÖEN-1400096431	15.10.2004-cü il N:0104-P75-41179	90
09	«AtaTreydinq» MMC	Bakı – Az1014, S.Rüstəm küçəsi, 9 VÖEN-1400707431	30.09.2005-ci il N:0105-P162-44065	24
10	«AtaQida MMC	Bakı – Az1014, S.Rüstəm küçəsi, 9 VÖEN-1400707431	28.12.2005-ci il №0105-P193-44849	76
11	«AtaAqro» MMC	Bakı – Az1014, S.Rüstəm küçəsi, 9 VÖEN-1400755591	28.12.2005-ci il №0105-P193-44848	76
12	«AtaMarketinq» MMC	Bakı – Az1014, S.Rüstəm küçəsi, 9 VÖEN-1400755611	28.12.2005-ci il №0105-P193-44847	76
13	«AtaHoldinq-Gürcüstan» MMC	Gürcüstan Respublikası Tiflis şəhəri, Şartava 42 VÖEN-205094360	10.10.2005-ci il №576/006	100

11. Nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların

məzmunu: *Emitentin nizamnamə kapitalı pul formasında ödənilmiş bir səhmin nominal dəyəri 2 (iki) manat olan 41 950 000 (qırx bir milyon doqquz yüz əlli min) ədəd adi sənədsiz adlı səhmlərdən ibarətdir. Nizamnamə kapitalının miqdarı 83 900 000 (səksən üç milyon doqquz yüz min) manat təşkil edir. Emitentin imtiyazlı səhmləri mövcud deyildir.*

12. Müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin illik maliyyə hesabatları və səhmlərin buraxılması haqqında qərar qəbul ediləndən sonuncu rüb ərzində onun fəaliyyətinin maliyyə nəticələri haqqında, o cümlədən, mənfəətdən istifadə haqqında hesabat: *(Əlavə olunur)*
13. Emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində səhmlər (paylar) üzrə ödənilmiş dividendlər haqqında məlumat: *(Əlavə olunur)*
14. Emitentin tədavüldə olan investisiya qiymətli kağızları haqqında məlumat (investisiya qiymətli kağızların növü və forması, sayı, nominal dəyəri, buraxılışının dövlət qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qiymətli kağızlarla təsbit olunan hüquqlar):

Qiymətli kağızların növü və forması: *sənədsiz.*

Dövlət qeydiyyat nömrəsi: *AZ100100490.*

Son emissiyanın yekunları haqqında hesabatın qeydiyyat tarixi: *17.01.2011-ci il*

Bir səhmin nominal dəyəri: *2 (iki) manat.*

Səhmlərin sayı: *41 950 000 (Qırx bir milyon doqquz yüz əlli min) ədəd.*

15. Səhm buraxılışı haqqında ümumi məlumat:

- forması (adlı və ya adsız, sənədli və ya sənədsiz) – *adlı, sənədsiz*
- növü (adi və ya imtiyazlı) - *adi*
- buraxılışın ümumi həcmi (nominal dəyər üzrə) - *38 845 000 (otuz səkkiz milyon səkkiz yüz qırx beş min) manat*
- yerləşdirilən səhmlərin miqdarı – *19 422 500 (on doqquz milyon dörd yüz iyirmi iki min beş yüz) ədəd*
- bir səhmin nominal dəyəri - *2 (iki) manat*
- səhm sahiblərinə verilən hüquqlar:

*Hər bir səhmdar Cəmiyyətin illik mənfəətinin məbləğindən malik olduğu səhmin və ya müvəqqəti səhm şəhadətnaməsinin dəyərində uyğun olaraq dividend alır. Səhmə düşən dividendin məbləği səhmdarların Ümumi Yığıncağında müəyyən edilir. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə səhmlər üzrə dividendlər rüb üzrə də ödənilə bilər. Hər bir səhmdar özünə mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirmək hüququna malikdir. Hər bir səhmdarın Ümumi Yığıncaqda iştirak etmək, Müşahidə Şurasının, İdarə Heyətinin üzvlərindən izahat tələb etmək, təkliflər vermək, öz iradlarını bildirmək, Ümumi Yığıncağın protokolundan çıxarış və ya protokolun surətini almaq, Ümumi Yığıncaqda səsvermə hüququnu şəxsən və ya etibarnamə əsasında nümayəndəsi vasitəsilə həyata keçirmək, iclasın gündəliyinə daxil edilmiş məsələlər haqqında İdarə Heyətindən məlumat almaq hüququ vardır. Cəmiyyətin nizamnamə kapitalının azı 1/10 hissəsinə malik olan səhmdarın (səhmdarların) Cəmiyyətin İdarəetmə Orqanlarından Ümumi Yığıncağın keçirilməsini, öz məqsədini və dəlillərini göstərməklə Müşahidə Şurasından Cəmiyyətin sahibkarlıq fəaliyyətinin yoxlanılmasını (auditor yoxlanışı) və Ümumi Yığıncağın gündəliyinə məsələ daxil olmasını tələb etmək hüququ vardır. Cəmiyyətin səhmləri səhmdar olan fiziki şəxslərin və rəşəslərinə və ya hüquqi şəxslərin hüquq varislərinə Cəmiyyətin qalan səhmdarlarının razılığı olmadan keçir. Hər bir səhmdar malik olduğu səhmlərin sayına görə səs hüququna malikdir. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğv etmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququ və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları vardır.*

16. Səhmlərin yerləşdirilməsi qaydası (səhmlərin yerləşdirilməsi üsulu, yerləşdirilmənin başlanma və başa çatma tarixləri, səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası): *Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. Səhmlərin yerləşdirməsinə başlanma tarixi: səhm buraxılışının dövlət qeydiyyatına alındığından sonra beş gün ərzində Bakı Fond Birjasının internet sahifəsində elan ediləcək (www.bse.az). Yerləşdirmənin qurtarma tarixi: Yerləşdirmə başladığı tarixdən etibarən 1 il müddətin başa çatdığı tarix.*  
*İnvestorlar qiymətli kağızları əldə etmək niyyətində olduqda cəmiyyətin səhmlərinin yerləşdirilməsində iştirak edən anderrayter «BROKDİL-AZ» MMC-yə və yaxud Broker lisenziyasına malik olan Bakı Fond Birjasının istənilən üzvünə müraciət edə bilər. İnvestor Birja üzvünə müraciət edərək onunla Broker xidmətlərinin göstərilməsi barədə müqavilə bağlayır. Broker müqaviləsi bağlandıqdan sonra Birja üzvü müştərinin pul vəsaitlərinin və qiymətli kağızlarının uçotunun aparılması üçün öz daxili uçot sistemində müştəri üçün hesablar açır. Səhmlərin dəyərinin yalnız pulla ödənilə biləcəyini nəzərə alaraq, müştərinin pul vəsaitlərinin Birja üzvünə verilməsi müştərinin xüsusi blok hesabına köçürmə yolu ilə və ya kassaya nağd ödənilməsi yolu ilə həyata keçirilir. İnvestor depozitarıda depo hesabına malik olmalıdır. Müştəri səhmləri əldə etmək üçün səhmlərin miqdarı və alış dəyəri qeyd olunmaqla Birja üzvünə tapşırıq verməlidir. Tapşırıq iki nüsxədə tərtib edilir və bir nüsxəsi Birja üzvünün tapşırığı qəbul etməsi barədə yazılı qeydlə və ixtisas şəhadətnaməsinə malik olan əməkdaşın imzası ilə müştəriyə qaytarılır. Tapşırıq Birja üzvünə təqdim edildiyi tarixdən icraya qəbul edilmiş sayılır. Sifarişə əsasən Birja üzvü alış üçün tələb olunan vəsaitləri Bakı Fond Birjasının kliring hesabına köçürərək müştərinin hərracda iştirakını təmin edir. Hərrac zamanı tapşırıqların təmin edilməsi ən yüksək alış qiymətindən başlayır. Birja üzvünün sərəncamında olan vəsaitlər tapşırıq icra edilmədikdə əməliyyat gününün sonunda müştərinin xüsusi blok hesabına köçürülür. Birja üzvü tapşırığı icra edə bilmədikdə, müştəriyə broker müqaviləsində göstərilən müddət ərzində müştərinin tapşırığının icra edilməməsinin səbəblərini göstərməklə bildiriş təqdim edir.*
17. Emitentin kreditor borcları: *(Əlavə olunur)*
18. Üstünlük hüququ tətbiq edildiyi halda, həmin hüququn həyata keçirilməsi qaydası və müddəti, yaxud üstünlük hüququnun tətbiq edilmədiyini barədə qeyd: *Cəmiyyətin səhmdarları onlarda olan səhmlərin faiz nisbətinə mütənasib miqdarda, yerləşdirilən səhmləri əldə etməkdə səhmlərin yerləşdirilməsinin başlanma tarixindən 11 (on bir) ay ərzində üstünlük hüququna malikdirlər.*
19. Səhmlərin yerləşdirilməsində iştirak edəcək qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti: *“BROKDİL-AZ” MMC, Ş.Bədəlbəyli,102, Broker fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 133 N:li 13.05.2013-cü il tarixli lisenziyası, lisenziyanın müddəti 5 il; Diller fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 134 N:li 13.05.2013-cü il tarixli lisenziyası, lisenziyanın müddəti 5 il.*
20. Səhmlərin emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı: *27.03.2013-ci il, №01, Səhmdarların Ümumi Yığıncağı.*
21. Səhmlərin əldə edilməsi üçün məhdudiyyətlər (olduqda): *Məhdudiyyət yoxdur.*
22. Səhmlərin saxlanması və onlara hüquqların uçotu depozitar tərəfindən aparıldığı halda, həmin depozitarın tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət: *Səhmlər 15.02.2000-ci il tarixli, 1 N:li lisenziya əsasında depozitar fəaliyyətlə məşğul olan “Milli Depozit Mərkəzi” QSC-də saxlanılır. Lisenziyanın qüvvədə olma müddəti – müddətsiz.*

23. Səhm sahiblərinin reyestrini aparan qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət: *Səhm sahiblərinin reyestri emitentin özü tərəfindən aparılır. Bu fəaliyyət Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyəti üzrə ixtisas şəhadətnaməsinə əsasən emitentin müvafiq ştat işçisi Mustafayev Sübhi Müsəllim oğlu (şəxsiyyət vəsiqəsi: AZENə07237597, verilib: 26.06.2009-cu il tarixində Xətai RPİ tərəfindən - 444 №-li ixtisas şəhadətnaməsi, Atestasiya komissiyasının 30.06.2008-ci il tarixli 15 sayılı qərarına əsasən) tərəfindən həyata keçirilir. Lisenziyanın qüvvədə olma müddəti beş il.*
24. Səhmlərin yerləşdirilməsində iştirak edəcək anderrayterin tam adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət: *“BROKDİL-AZ” MMC, Ş.Bədəlbəyli,102, Broker fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 133 N:li 13.05.2013-cü il tarixli lisenziyası, lisenziyanın müddəti 5 il; Diller fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 134 N:li 13.05.2013-cü il tarixli lisenziyası, lisenziyanın müddəti 5 il.*
-